



**ELUCA ATALI**

## İT YUVASINDA BİTƏN YOL

*"Müharibədə qalib yoxdur" romanından bir hekayət*

**(Hadisələr 1992-ci ilin iyunun əvvəllərində Gülüstan kəndində baş vermişdir. Görəsən, "Yol" kitabını yazan Zori Balayanın ağlına gələrdi ki, "Dənizdən dənizə" deyib, xəritəsini çizdiyi "Böyük Ermənistən"ın övladları axırda dünyada öz vücuqları boyda yerə möhtac qalacaqlar?)**

Bir dəstə əsgərlə qabağa irəlilədik, silahlılarımızdan bir neçəsi isə sağı, solu, arxanı nəzarətdə saxlayırdı. Nəhayət, qonşu həyətə girdik. Burada bir inni-cinni görünmürdü, tam sakitlik idi. Lakin bu sükut bizi inandıra bilməzdi ki, kimsə buradan bizə atəş açmayıacaq. İkimərtəbəli, hələ də tikilməkdə olan, daşı tam hörülümuş, qapı-pəncərə çərçivələri salınıb, lakin şüşələri salınmamış yarımcıq bir evin həyətindəyik. Əsgərlərdən buradan sürətlə ötüb keçmək istəyənlər olsa da, amma ehtiyatı əldən verməmək şərti ilə irəliləməyimiz bizim addım sürətimizi azaldır.

Evə girdim, avtomatın tətiyin çəkib, müharibə qanununa əsasən, birinci mərtəbədə divar boyu düzülmüş mebeli əvvəl ortadan, sonra aşağıdan güllə-baran et-

dim. Əgər kimsə orada gizlənmiş olubsa, bununla da onun oradan çıxıb məni vurmaq ehtimalı artıq sıfır enir.

Evin qabağında üstüortülü, yanları açıq artırma vardi. Buradakı qaz sobasının üstünə qazan, vedrə qoyulmuşdu. Yerdə böyük teştdə yeni yuyulmuş uşaq paltarları sıxılıb bir qalaq üst-üstə yiğilmiş, qazın üstündəki ipdənsə uşaq paltarları asılmışdı. Hiss olunurdu ki, burada gənc ailə yaşayır. Görünür, bizim kəndə hücum edib Xocalı əsirlərini azad etmək istəyimizi anlayanda qorxudan evdən qaçıblar. Əlimlə qaz sobasının üstündəki qazanı yoxladım, qazan isti idi. Təqribən otuz dərəcə istiliyi dəmirdə hiss etmək mümkün idi. Cəld arxaya çevrildim, dəmirdəki hərarət canıma vəlvələ saldı ki, bu dəqiqlik kimsə başıma ağır bir zərbə vurub məni yerə sərəcək. Arxaya dönəndə həyəti boş gördüm, döyüşü yoldaşlarım həyətin künc-bucağındakı böyük dəmir çəlləkləri, dam-daşı və sair tikililəri gözdən keçirdilər ki, bəlkə Xocalı əsirlərindən hansısa birini buralardan tapmış olsunlar.

Canımı bürümüş izah edə bilmədiyim qəribə bir hisslə artırmadan bayıra addım atdım. Amma gözlərim yüz səksən dərə-

cəli bucaq altında ətrafi axtardı. Evin yan tərəfində əkilmış körpə yoncalığı görünçə birdən-birə beynim siqnal aldı ki, ayıq olum. Yağışdan islanmış yoncalıqdan nazik bir cığır açılmışdı. Arxası üstə çevrilmiş yoncaların yarpaqlarının açıq yaşıl rəngli alt üzləri cığırın yeni olduğunu, kimsə burdan təzəcə keçdiyini bəlli edirdi. Qəribədir ki, on-on beş metr uzanan bu yoncalıq cığırının sonunda hündür çəpər vardi. Bu düz çəpəri aşmaq hər oğulun işi deyildi. Amma çəpərin dibində taxtadan balaca it yuvası da görünürdü ki, otluqdan açılmış yol məhz o yuvada tamamlanırdı. Şübhəm məni izə saldı, bu izin sonunda nəsə tapacağımı güman edirəm. Əlim avtomatın tətiyində, hər iki yan cibimdə qoşa qumbaralar, zirehli geyimim xırda-xırda patronlarla dolu idi. Ümumilikdə, əynimdəki zirehli geyimin çəkisi otuz kiloqrama çatırdı. Izə düşüb getdim, əgər it üstümə atılsa, vuracaqdım! Lakin it gözə dəymirdi, yəqin ki, o, qorxudan qaçıb gizlənmişdi.

Yavaş addımlarla qabağa irəlilədim. Elə bənd idim ki, bir çıqqıltı eşidəm, əgər bu olardsa, düşünmədən belə tətiyi çəkəcəkdir. Bu zaman it yuvasından ani gözümə sataşan mavi parça vücuduma qəribə bir istilik gətirdi. Sonra ayaq gördüm... Yuvaya çatıb qarşısında əyildim. Dil-dodağım qurudu, təqribən iyirmi bir-iyirmi iki yaşlarında cavan bir gəlin qucağına körpəsini sıxıb, yuvada meyit kimi lal-dimməz oturmuşdu. O, körpəsinin ağızını əli ilə möhkəm qapamışdı. Biz göz-gözə dirəndik, lakin heç birimiz danışmadıq. O, köksünə sıxdığı balasından yarımetr aralıda olan silahımdan açılacaq atəşin vahiməsindən gözləri bərəlmiş mənə baxırdı. Həyəcandan ata da bilərdim, belə bir məqamda soyuq ağılla düşünmək qeyri-mümkündür. Mühəribədə soyuq ağılla düşünmək hədsiz çətindir, əlbəttə, əgər sən düşməninlə üzbəüz qalmışsan...

Dəmədəmdir, əlim ani tətiyə toxunar-

sa, avtomatın mağazasındaki otuz güllənin hamısı bu ana-balanın vücuduna qarışqa kimi dolub onları deşik-deşik edəcəkdi.

Bu zaman həyət-bacadan bizə lazımları tapmayan əsgərlərimiz, əməliyyatlarını bitirib həyətin ortasındaki böyük ağacın yanına yiğişdilər.

İlahi, mən bu qadınla indi necə davramım? Necə rəftar edəcəyimə qərar verə bilmirdim də, əlimdəki silahın tətiyini də boşaltmirdim. Məni saxlayan hansı hiss idi? Bilmirdim! Gözünü gözümdən çəkməyən, indicə qanına qəltan edəcəyi-mi gözləyən ana, özünü uşağın üstünə bir qədər də əydi. "Bir gülə ilə ikisini də birdən götürərdim..." - dedim öz-özümə.

-Elli, nə oldu? - Bu səs məni ayıltdı.

Digər səsin kiminki olduğunu bilmirəm, amma onun sualı məni ayıq olmağa çağırıldı:

-Gələkmi?

-Tapdınım? - Bu da Murad, əgər o, söykəndiyi ağacdan arxasını çəkərsə, bura gələcəyini zənn edərək, əsməyə başladım.

Xocalıda olanların heyfini almaq istəyirdim, erməni əlinə keçməsin deyə, öz uşağını boğmuş ananı xatırlayırdım. Sün-güyə keçirilmiş uşaq... Doqquz aylıq hamilə qadının qarnını yarıb çıxarılaraq avtomat süngüsündə havaya qaldırılmış uşağın yerinə birdən-birə it yuvasındaki uşağı qoyuram. Xatırlayanda ki, erməni silahlıları ana bətnindəki hələ doğulmamış körpənin oğlan və ya qız olması ilə bağlı mərc edərək, ananın qarnını yarıb oradan uşağı çıxarmışdır. Uşaq oğlan imiş, diri olub, lakin silahlılar süngüyə keçirib öldürüb ləki, "bu da böyüyüb türk olacaq!" Amma, mənlə ana qucağındakı uşağın arasında cəmi-cümlətanı yarımetr məsafə olmasına baxmayaraq, cinsi məni maraqlandırmır. Bir kəlmə ilə, o, canlıdır! O, insandır! O, mənim növümdəndir!

Gör, dünya nə hala qalib ki, onun boy-

da nəhəngin köksündə özünə yer tapma-yan ana-bala, bu balaca, cəmi sıfır tam yüzdə iyirmi beş kvadrat metrlik qapısı salxaq taxta it yuvasında yaşaya biləcək-ləri ümidi ilə sığınıblar. Nizamı pozulmuş dünyaya bir daha nifrət etdim yalvarışlı gözlərlə məndən aman diləyən ananın gözündəki mənanı oxuyanda.

"Xocalıdakı qətləməni bumu etmişdi?" - sualını özümdən soruram. Əlim yenidən tətikdə hərəkətə gəldi, onu çəkmək istəyirdim... Bu hərəkət onların hər ikisini məhv edəcəkdi. Amma, çaxmağı sıxmaqdan vaz keçirəm... "Bu da böyüsə, ikinci Xocalını törədəcək!" - dedim. Lakin yenə özümü saxladım: "Ermənini öldürməklə, erməni xislətini öldürmək olmaz!" - dedim. "Bu uşağı öldürməklə Xocalının heyfi alınmaz." - Bu isə son qərarım oldu.

Tər məni basdı, başqalarından utanıb onu öldürmək istədim. Dizim əsdi, yalnız onda dərk etdim ki, ağılla döyüş meydanında vuruşmaq çətin işdir. Döyüşdə qarşındakına insan kimi baxmırısan, sənin üçün yalnız və yalnız düşmən var. Həm də adı düşmən yox, sənin sərhədini basıb keçən, torpağına mina, bomba toxumu səpən, anana, bacına təcavüz edən... Hə, onda döyüşmək asan olur. Orda heç kim səndən aman istəmir. Sənə gullə tuşlanıb, məqsəd bəllidir, səni öldürmək. Sənsə öldürməlisən ki, ölməyəsən. Məqsədin diri qalıb, torpağındakı minanı bəhrəsiz qoymaqdır... Demək, döyüşmək ona görə asandır ki, qarşında insan durmur. Qarşında duran səni öldürəcək qatildir, canidir!!! Belə düşünmək döyüşünü vicdanı qarşısında borclu qoymur.

Əsgərlərdən hansısa birinin mənə bu sualla qışqıracağı qorxusu canımı bürüdü:

-O, səninkini belə etdi... - deyib, üç ay əvvəl olmuş müdhib gecənin qorxulu nəğilini xatırladacaqdı. - Bəs sənin kişiliyin hardadır?

Kişilik dərəcəmin yüksək olduğunu yuvaya sığınanla sübut etmək nə çətin işmiş? Təəssüf, bunu bacarmıram!

Döyüşü yoldaşlarından gözlədiyim o sual bu dəqiqə qulağıma dəyəcək və suala cavab almağa səbri çatmadan əlindəki avtomatla it yuvası qarışq məni də gullə yağışına tutacaqdı. Amma məni mixlanıb qaldığım yerdən hərəkətə gətirən başqa sual oldu:

-Kimsə varmı orda? - Bizimkilərdən biri qışqırdı.

Dinmədim.

Əgər bizimkilər bilsəydilər ki, mən burda adam görüb susmuşam, məni hansı cəzanın gözlədiyini də özlüyümdə bilirdim. Mənim Qərbi Azərbaycandan olmağım, erməni dilini mükəmməl bilməyim, indi isə erməni ilə üzbəsürət durub susmağım onları şübhəyə sala bilərdi.

Sol əlimi ağızımın üstünə qoyub qadının dinməməsi üçün işarə etdim.

Bu qadının salamat qalmasını istəyirdim. Balaca qızımın dizimin üstündə atılıb-düşməsini xatırlayırdım. Qarşimdakı körpənin qızımın yaşadıqlarını yaşamasını istəyirdim. Qadının isə analıq fərəhindən məhrum olmaması arzusu mənə güc gəldiyindən tətikdəki barmağım boşaldı...

-Gecə çıxarsan, indi çıxma! - dedim.

O sanki sağ qalmasından heyrətlənib, dediyimi anlamırdı. Həmin sözü piçilti ilə bir də erməni dilində dedim. Ona tapşırığımı nədən birbaşa türk dilində dediyimi sorarsansa, mənim bildiyim qədər Qarabağdakı bütün ermənilərin türk dilini anlamasından doğurdu. Amma hər halda, sonra onun öz ana dilində də tapşırığımı ona verdim.

İt yuvasının qapısını çəkib cəftəsini vuranda qapının ciriltisi ətimi ürpətdi.

Kürəyimi it yuvasındaki canlıya etibar etmədiyimdən arxamı ona çevirmədən, silahı yuvaya tuşlayaraq dal-dala çəkildim.